

Biabırçılıq

FELYETON



Rəhmətlik atalarımız yerində deyiblər ki, utanmasan oynamaga nə var ki... Həqiqətən də utanmaq məfhumu böyük bir dəyəri ifadə edir. O dəyəri ki, əsrlərlə bu xalqın mentalitetinin kökündə dəyanıb, zaman-zaman nəsillərdən-nəsillərə ötürürlüb. Utanmaqdə, utancaqlıqda gizli bir nüans var ki, insanlıq məxsus bütün xarakterlərin tacıdır. Allah-təala heç bir bəndəsinə bu tacdan məhrum etməsin.

Lakin təəssüf ki, cəmiyyətimizdə bu dəruni hissədən məhrum olanlar az deyil. Çox təəssüflər... Xüsusiət əksər gənclərimizin geyimlərində, davranışın və hərəkətlərində hiss edilən bu mənfi xarakterə görə mən heç də onları qinamıram. Qinanılışı bizlərik-onların valideynləri. Biz nə etdik ki, bu günlərə gəlib çıxdıq? Nə etdik ki, övladlarımızı bu cür yetişdirdik? Harada başımız qarışdı, harada adət-ənənələrimizi, mentalitetimizi unutduq ki, bu günlərə qaldıq? Bəlkə özümüz də həyatın o xoşagelməz axarına qoşulub övladımıza pis nümunə olduq. Bax nə idi görəsən işimizin adı ki, uşaqlarımızla məşğul ola bilmediq, onların bu cür yetişmə səbəbləri olduq.

Bu gün küçədə bir oğlan gördüm, 20-23 yaşlarında olardı. Hündürboy, yaraşıqlı idi, sport stilində də geyinmişdi, lakin corablarıının biri göy, digəri qırmızı rəngdə idi. Düşündüm ki, səhər-səhər evdə qaranlıq olub, ayırd edə bilməyib. Bir də düşündüm ki, bəlkə bu dəbdidir, mənim xəberim yoxdur. Lakin tez də fikrimdən vaz kecdim. Nədənse özümün özümə gülməyim gəldi. Sırağagünsə başqa bir gənc oğlan gördüm. Boyun-boğazı alınadək döymə idi. Saçlarında ara-sıra göy rəngdə boyalar vardi. Onun barəsində də xeyli düşündüm, dedim görən bədəninə bu qədər əziyyəti necə verib, o ağırlara necə düzüb? Bu döymə onu düşündüyüünü əksisi olaraq daha da çirkli, baxımsız göstərir axı.

Metroda da tez-tez gənc qızlarla qarşıla-

şıram, budlarını bayırda qoyan iri yarıqlı şalvarda, bellərindən çox yuxarı köynəkdə, az aşağı ətəkdə... Çox vaxt da yanlarındakı qız, oğlanlarla yüksək səsle danışır, deyib-gülür-lər. Vallah belə övladları evində çıxaranları dəfələrlə dəsmal götürüb gəlib ağlamağa səsləyirəm, lakin səsimə səs verən olmur ki, olmur. Həqiqətən biabırçılıqdır...

Bu dəfə deyəsən mətləbdən bir az yox, çox uzaqlaşdım. Lakin elə söhbətimin mətləbini də o ağılda, dərrakədə olan gənclərimiz təşkil edir. Ona görə üzürlü sayıla bilərem.

Günlərdir içimi yeyən bir qurda çevrilib o məşhur bloquerin Bakıya gəlməsi və bizim gənclərimizdən istifadə edib özünü reklam etməsi. Ha dedim ki, əshi yazmayım, onlardan onsuz da bundan başqa gözənlətilərim olmayıacaqdı. Amma vallah, yazmamaq olmur. Çünkü bəzi məsələlər var ki, ya gərək yazasan, ya da gərək bağın çatlaya, oləsən.

Elə ölməmək üçün də üç gün öncəki biabırçılıqdan bəhs etmək istədim: gənclərimizin müftə "Iphone" sevdasından. Məşhur bloquer Hüseyin Həsənovla görüşə yox, telefon qazanmağa toplaşan gənclərimizin "Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım" amalından. Yenə də çox təəssüflər olsun. Seyr etdikcə utanan, xəcalet çəkənlərdən oldum. O səs-küy, qışqırıqlar, kimlərinse bu səs-küyü yatırmaq iştirən gəncləri təhqir etməsi, qapalı məkanda pandemiya qaydalərinin pozulması bir kənarda qalsın, xüsusi qurur məfhumunun, dəyərinin ərşə qalxdığı bu ortam ürəyimi sıxlatdı. Çoxları güldü, bu görüntülərdən xoşalı oldu, əyləndi. Lakin əslində, bu görüntülərə kütləvi ağlamaqdan başqa heç bir reaksiya olmamalıydı.

Bu görüntülerin adı nə toplaşmaq, nə məşhur bloquerə olan məhəbbət, nə hədiyyə qazanmaq və sair deyildi. Biabırçılıqdır, əsl biabırçılıq. Nə yaxşı olardı ki, oradaki gənclər əger ağılları kəsərdi, sonradan o görüntüləri izləyirdilər. Çox ümidi varam ki, onların arasında bir az da olsa, utanarı olarsa, onu tərbiye edib cəmiyyətə qaytarmaq olar. Yox, əger bu görüntüləri izləyərkən utanc hissi keçirəni olmasa, deməli, batdıq. Daha nələr, nələr gözləyir bizi. Demək ki, bu gənclər həyatlarına belə də davam edəcəklər: nə edək ki, əmək sərf etmədən nələrsə qazanaq. Təhqir olunaq, qürurumuzdan keçək, lakin zəhmət çəkmədən ehtiyacımızı ödəyək. Yaziqlar olsun. Sizlərin gələcəyiniz gözlərim önündə canlanarkən cəmiyyətimizə acıyalıram. Hansı ki, bu cəmiyyətdə halallıq amalı ilə yaşayan, qürurunu telefon nədir, övladının günlərlə ac qalmasına satmayan, çörəyi ni qabarlı əlleri ilə qazanan, alnıaçıq gənclər də var. Belə gənclərin valideynləri qarşısında baş əyirik. Sizin kimi gənclər isə valideynlərinizin başını həmişə kimlərinse qarşısında aşağı edəcəksiniz. Çox təəssüflər...

Mətanət MƏMMƏDOVA